

# MÜƏLLİM ŞƏRƏFİNİ QORUYAN İNSAN

**Azərbaycan mədəniyyətində elə dahi sənətkarlar olubdur ki, onların adları bu gün də hörmətlə yad edilir. Bu sənət fədailərinin içərisində müəllimlərin xüsusi yeri, dəstü-xətti var. Həsen bəy Zərdabi, Firudin bəy Köçərli, Soltan Məcid Qənizadə və onlarla, bəlkə də yüzlərlə müəllimlərimiz olubdur ki, onlar millətin balalarına dərs verməklə yanaşı, həm də xalq arasında maarifçilik işi apararaq müəllim adının şərəfini qoruyublar. Zaman-zaman yetişən müəllim dəstəsi özündən əvvəlki maarifpərvər müəllimlərin yolunu davam etdirməye və onlara layiq olmağa çalışıblar. Bələ insanlardan biri də həmyerlimiz Miryavər Hüseynovdur.**

## Kimdir Miryavər Hüseynov?

Gənc nəslin maariflənməsinə çalışan, onlara savad, bilik veren müəllimləri naqaq yera ürəyi atəşli insanlar adlandırmayıblar. Çünkü bu cür insanlar ürəklerinin atəşi ile millətin yolu işq salanlardır. Miryavər müəllim haqqında söylənilən xoş sözər, müəllimlik peşəsinə vurğunluğundan bəhs edən yazılar artıq onun kimliyindən xəbər verir.

Tanışlıq üçün bu nurani müəllimin keçdiyi həyat yoluna nəzər salaq.

Uzun illər İsmayılli rayonunun Basqal qəsəbə orta məktəbində müəllim olmuş Miryavər Məşədi Seyid Rəsul oğlu Hüseynov 1932-ci ilin 5 fevral tarixində Basqalda anadan olub. O, fitri istedada, bacarığa malik olduğu üçün 7 yaşı tamam olmamış birbaşa 3-cü sinfə daxil olur. Basqalda boy-a-başa çatan Miryavər müəllim ilk orta təhsili də 8-ci sinfə qədər Basqalda alıbdır. Sonra isə ailəsi ilə birlikdə İsmayılliya köçən müəllim 9-10-cu sinifləri mehz İsmayıllıda başa vurur.

1950-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu, 1961-ci ildə isə M.F.Axundov adına Dil-lər İnstitutunu fərqlənmə diplomu ilə bitirən Miryavər müəllim həyatını ve taleyini doğulub boy-a-başa çatdığı kəndine bağlayaraq geri dönür, doğma kəndində ədəbiyyat müəllim kimi çalışması hər şeyden üstün tutur. Ömrünün 61 ilini bu sevimli peşəsinə həsr etmiş Miryavər müəllim işini tekce dərs demək-le bitmiş hesab etmirdi, o eyni zamanda gənclərin təlim-tərbiyəsi ilə də məxsusi məşgül olmağı özünün müəllimlik peşəsinin məsuliyyəti hesab edirdi. Olduqca sakit, təmkinli, medəni və eyni zamanda da təvazökar olan Miryavər müəllim emək fəaliyyəti ilə məşgül olduğu illərdə heç vaxt gördüyü işini qabartmayaq, əsl müəllimliyini nümayiş etdirməyə çalışırdı. İki yüzdən çox publisistik məqalələr və ocerkələr müəllifi olan Miryavər müəllim Azərbaycanın problemlərini kənardan müşahide etmirdi, o, hər zaman milleti, Vətəni üçün narahat olur və sonda qələminin kağız üzərində gəzdirməkə ürəyini kağızlarla boşaldırdı. Miryavər Hüseynov hələ sovetlər dövründən həm Jurnalıtlar Birliliyinin (o zaman Jurnalsitlər İttifaqı adlanırdı), həm də Yaziçılar Birliliyinin (ev-vəllər Yaziçılar İttifaqı idi) üzvüdür. Jurnalsitlər Birliliyinə üzv olmasının marağlı tarixəsini sevinc hissi ilə dilə getirən müəlli-

min dediklərindən:

“Mənim Jurnalıtlar Birliliyinə üzv olmağım mərhum jurnalıst, 20 noyabr 1991-ci ildə Qarabağ səmasında digər dövlət xadimləri ilə birlikdə erməni terroruna



məruz qalmış Osman Mirzəyevin sayəsində olubdur. Mən hər dəfə Bakıya geləndə onunla görüşərdim, qəzetlərdə çap olunacaq məqalələrdən səhbət edərdik. Mehriban münasibətimiz var idi. Hər görüşümüzdə də məsləhət görürdü ki, Yaver, get Jurnalıtlar İttifaqına üzv ol. Nəhayət, növbəti görüşümüzdə uşaq kimi əlimdən tutaraq özü məni Jurnalıtlar İttifaqına apardı və üzv etdi. Hər dəfə bunları düşünəndə rehmətiyin nə qədər xeyirxah və nəcib insan olduğunu xatırlayıram”.

Miryavər müəllimin vaxtılışagırdləri olmuş Daşdəmir Əjdəroğlu (Tağıyev) “Azərbaycan” qəzetiñin əməkdaşı və Jurnalıtlar Birliliyinin üzvüdür, Novruz Yunis oğlu Əsədov İsmayılli Rayon İcra Hakimiyyətinin Basqal qəsəbəsi inzibati ərazi dairesi üzre nümayəndəsidir, Qənirə Ağa qızı Feyzullayeva Basqal qəsəbə Yaradıcılıq evinin direktorudur və. s.

Bu insanlarla səhbət zamanı onların öz müəllimləri haqqında söylədikleri yüksək fikirlər Miryavər Hüseynovun necə bir şəxsiyyət olduğunu bir daha bize göstərdi. Hətta qəsəbə sakinləri ilə səhbət zamanı Miryavər müəllimin dərs demədiyi insanlar da onu özlərinin müəllimi, kəndin ağsaqqalı hesab etdiklərini söylədilər. Miryavər müəllim doğulub boy-a-başa çatlığı Basqalı ərəkdən sevir. Onun dediyinə görə vaxtılış ona Bakıda təklif olunan işlərdən imtina edərək taleyini yurduna bağlamaqla sevgisini sübut etmişdir. Miryavər müəllimin dediyi kimi, Basqal sırlı bir aləmdir, burada əjdadlarımızın səsi

vardır. Bəlkə də bu qədimlik, bu doğmaliq Miryavər müəllimi Basqaldan ayıra bilməyib.

Miryavər müəllim təbiətən çox sakit görünse de, əslində, göründüyündə çox-çox güclüdür. Ağır övlad itkisi yaşayan Miryavər müəllim bir ata kimi içün-icin göynəsə də məqrur dayanmayı bacardı, göz yaşları içün axdı, qürurunu endirmədi. Şagirdlərini qarşısında hər zaman olduğu kimi, müəllim yeməzliyini, müəllim dəyanətini bir daha göstərdi.

Miryavər Hüseynov əsl müəllim ailəsinə yaraşan övladlar tərbiye edibdir. Oğlanları Rəsul və Mirzəfər Moskvada ali təhsil



seynov bir neçə kitabı da müəllifidir. Onun doğma kəndini tərənnüm edən bu əsərlərə onun vətənə, yurda, torpağı na qədər bağlı bir insan olduğunu görmək mümkündür. “ulu Vətənim Basqal”, “Basqal əcdadlarımızın əks-sədəsidi”, “İztirablı illər, pak ömürlər”, “Katerinanın taleyi”, “Quşlar vətənə uçur”, “Həyatın elmi”, “Basqal ve Basqallılar” adlı publisistik və bədii əsərlər Miryavər müəllimin qələminin məhsuludur.

Tarixi mənbələrdən məlumdur ki, müəllim bütün dövrlərə ən hörmətli, ən nüfuzlu şəxsiyyət olub. Müəllim adının şərəfini qoruyanlar isə elə Miryavər



almış və ataları kimi Vətənə laiyiq olmağa çalışmışlar.

Miryavər Hüseynovun fəaliyyət dairesi geniş olub. O, Azərbaycan mətbuatında öz dəyərli qələmi ilə bir çox yazılar dərc etdirmişdir ki, bu məqalələr bu gün tədqiqat işi ilə məşğul olan həm gənc, həm də orta nəslin nümayəndələrinin istinad etdiyi əsərlərdir. Sovetlər dönməndə bölgə müxbiri kimi fəaliyyət göstərən Miryavər müəllim “Bakinskij raboçoi”, “Kommunist”, “Vişka”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənat”, “Azərbaycan müəllimi”, “Azərbaycan məktəbi” və digər qəzet və jurnalarda müxtəlif mövzulu məqalələrlə çıxış etdi. O, İsmayılli rayonunda baş verən hadisələrin, əhalini maraqlandıran məsələlərin, yaranmış problemlərin həllinə çalışır, tekce öz kəndinin deyil ətraf kəndlərin də problemlərinə biganə qalmayırdı. Bundan başqa, Miryavər Hü-

Hüseynov kimi müəllimlər olublar. İnsanların həyat yoluna nüfuzlu, əməkdarlıqdan işləyən şəxslərdir. Maralı səhbətləri ilə gənclərə öydü, nəsihət edən Miryavər müəllim demək olar ki, bütün İsmayılli rayonunun və etraf kəndlərinin ən tanınmış və ən nüfuzlu müəllimlərindəndir. Biz də öz növbəmizdə gözəl insan, əsl müəllim və maarifpərvər Miryavər Hüseynova can-sağlığı və uzun ömr arzulayı-

raq. Basqal kəndinin çox hörmətli ağsaqqallarından olan Miryavər müəllim Hüseynovun xoş roftarı, etik normalara riayyet edən hərəkətləri, təmkini onu kəndde böyük nüfuz sahibi edibdir. Yaşı səksəni ötməsinə baxmayaraq indi də kəndin istər orta nəslinin, istərse də gənc nəslinin nümayəndələri həm də xeyirxah insan olan Miryavər müəllimin dəyərli məsləhətlərinə qulaq asır və bəhrənlərilər. Hətta onun həyat və yaradıcılığını derindən bilən kənd cavanları bu ağsaqqalı müəllimin nəsihətlərindən nəticə çıxaraq, Miryavər müəllime bənzəməyə çalışırlar. Bir sözə, basqallıları Miryavər müəllimi bu gün özlərinə məktəb hesab

edirlər. Nahaq yerə Miryavər müəllimi “Basqal yaşadan canlı ensiklopediya” adlandırmırlar.

Miryavər müəllim gözəl ailə başçısıdır. Vətənə tərbiyeli, laiyqli övladlar bəxş etmiş bu ailənin belə nüfuz sahibi olmasında təbii ki, ailənin xanımı Pərvizə Hüseynovanın böyük rol olubdur. Pərvizə xanım həyat yoldaşının bütün əzab-əziyyəti-nə şərik çıxaraq, onun qulluğunda durmuş və beş ovlda (üç oğul, iki qız) tərbiyə verək ali təhsilə yiyələnmələrində böyük rol oynamışdır. Bu gün Miryavər müəllim 13 nəvənin başbasıdır.

Onun iki oğlu - Rəsul və Mirzəfər ali təhsillərini Moskva universitetlərində, oğlu Gündüz isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində almış, qızları Rayihe və Zenfira isə Bakıda M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitiriblər.

Miryavər müəllimin xoş yolunda çəkdiyi zehmet, xalqına göstərdiyi xidmət və millətin balalarına verdiyi təlim-tərbiyə dövlət tərəfindən laiyqli qiymətini alıbdır. O, dəfələrə dövlət tərəfindən təşəkkürler, fəxri fərmanlar, döş nişanları ilə təltif edilmişdir.

Miryavər müəllimin Hüseynovun 80 yaşından tamam olmasına İsmayılli rayon sakinləri böyük sevincə qeyd etdilər. Rayon icra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təşəvvüşü ilə rayon Gençlər Mərkəzində ziyanlıların iştirakı ilə baş tutan təntənəli tədbir hələ uzun müddət yaddaşlarda qalacaq.

2014-cü ildə isə Miryavər Hüseynov “Tərəqqi” medalı ilə mükafatlandırıldı. Bu yüksək mükafatı ağsaqqal müəllimə şəxsiyyətən təhsil nazirimiz Mikayıl Cabbarovun özü təqdim etdi.

Müəllim şərəfini her şeydən uca tutan və əsl müəllim adını daşıyan, qoruyan, yaşadan Miryavər Hüseynov həmişə olduğu kimi, bu gün də gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində, onların maariflənməsində, məktəbi, kitabə və mütlaliyət olan həvəslərinin artırılmasında var qüvvəsi ilə çalışır. Ömrünün ahıl çağında maarifçilik ideyalarını yaymaqdan yorulmayan müəllim şagirdlərini hər zaman sevmiş, bu gün də onları xoş xatırələrlə xatırlayırlar. O, eyni zamanda kəndin adət-ənənələrinin qorunmasına da böyük təhlükətdir. Maraqlı səhbətləri ilə gənclərə öydü, nəsihət edən Miryavər müəllim demək olar ki, bütün İsmayılli rayonunun və etraf kəndlərinin ən tanınmış və ən nüfuzlu müəllimlərindəndir. Biz də öz növbəmizdə gözəl insan, əsl müəllim və maarifpərvər Miryavər Hüseynova can-sağlığı və uzun ömr arzulayı-

**Pərihanım Mikayılqızı,**  
Azərbaycan Respublikası  
Prezidentinin İşlər İdarəsinin  
Siyasi Sənədlər Arxivinin  
aparıcı məsləhətçisi,  
şöbə müdürü